

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 1 aprel 2017-ci il № 24 (2141) Qiyməti 25 qəpik

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə rəport verdi.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

- Aprel döyüslərindən bir il keçir. Mən bu herbi qəlebə gününün ildönümü ərefəsində Müdafia Nazirliyinin rəhbərliyini, döyüslərde iştirak etmiş hərbçiləri dəvet etmişəm. Xahiş edirəm ki, ilk növbədə, aprel döyüslərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin və eyni zamanda, həlak olmuş mülki şəxslərin ezziz xatirəsini bir dəqiqəlik sü kutla yad edək.

Allah rəhmet eləsin, Allah bütün şəhidlərimizə rəhmet eləsin.

Bir il bundan əvvəl Ermənistən növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşıyış məntəqələrimizi atəş tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Onların arasında az-

yaşı bir qız usağı da həlak olmuşdur. Bu, növbəti təxribat idi. Ondan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atırdılar. 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdir. Onların keçənilki təxribatı daha da genişmiy়ası idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hükum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bərə strateji yüksəkliliklər, mövqelər, işğaldan azad edilmiş ərazi-lər bize imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüsləri, - mən bunu əvvəller de qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüsləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə bizim torpaqlarımızı işgal etmişdir. Bu, tarixdir, biz bu tarixi bili-

zin, xalqımızın, ordumuzun günü, xalqımızın, ordumuzun yüksək səviyyədə temin olunur, möhkəmlənir. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.

Aprel döyüsləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmışdır. Ordumuz əlverişsiz mövqelərdən əks-hükum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bərə strateji yüksəkliliklər, mövqelər, işğaldan azad edilmiş ərazi-lər bize imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüsləri, - mən bunu əvvəller de qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüsləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə bizim torpaqlarımızı işgal etmişdir. Bu, tarixdir, biz bu tarixi bili-

rik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Qeyd etdiyim ki, mi, ondan sonra Ermənistən rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüsləri bu mifləri, bu əfsanələri darmadağın etdi ve göstərdi ki, bu gün əger bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüslər göstərdi ki, xarici yardım almadan Ermənistən işğal altında saxlaya bilir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməye başlamışlar.

Aprel döyüsləri zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələre müraciət etmişlər ki, döyüslər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlamışlar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir.

Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk Qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Həc bir beynəlxalq təşkilat, ya-xud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarşı bilməz.

(Ardı 2-ci səhifədə)

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib



(Əvvəli 1-ci səhifədə)

Ermenistan rəhbərliyi aprel döyüsləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyük meydanında acı məğlubiyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almışdır. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittihəm etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhemməyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Büttün bunları hamısı yalandır. Ermenistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistən bu gün də hiss edir.

Aprel döyüsləri, demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistən cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha pragmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistənin geleceyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistən bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-sərtsiz və dərhal çıxmılmalıdır. Bu baxımdan bu döyüslərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüslər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illərində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyaset, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyük potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxıar.

Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb. Düzdür, Ermənistən çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayıacaq. Nə

qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünkü danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüslərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə görəd. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vəsiyətçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bayanatlar səsləndi ki, status-kvo qəbul edilməzdır, dəyişirilməlidir. Biz bunu dəstekləyirik. Status-kvonun dəyişdirilmesi işğala son qoymaq deməkdir. Çünkü status-kvonu Ermənistən dəyişdirməlidir. Onlar işgalçi qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq.

Biz bu döyüslər zamanı və döyüslərindən sonra xalqımızın qəhrəmanlığını gördük. Ermənistən, həmişə olduğu kimi, döyük meydanında məğlubiyətə uğrayarkən mülki əhaliyə atəş açır. Bu dəfə də belə oldu. Bizim yüzlərə kəndlimizin evləri dağıldı, bir neçə mülki şəxs həlak oldu. Ancaq temas xəttine yaxın yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımızın çox böyük cəsarət göstərmişlər. Biri də yerindən tərəpnəmədi. Öz evlərini, kəndlərini tərk etmədilər. Ermənilər hesab edirdilər ki, 1990-ci illərin əvvəllerində olduğu kimi olacaq. Ancaq onlar səhv etdilər. Vaxt satqın AXC-Müsavat rəhbərliyi ancaq hakimiyət barədə düşündürdü və vətəndaşlar da onu bilirdilər ki, o hakimiyətdən hər hənsi bir dəstək, hər hənsi bir kömək gözləmək əbəsdir, mənasızdır. Bu dəfə isə vətəndaşlarımız tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvezini çıxacaq. Belə də oldu. Hesab edirəm ki, bu, əsas amildir. Ona görə Azərbaycan vətəndaşları - düşmənələ üz-üzə, daim təhlükədə yaşayan Azərbaycan vətəndaşları çox yüksək qiymətə layiqdirlər. Aprel döyüslərindən sonra mən temas xəttində yerləşən kəndlərə baş çə-

kərən bir daha Azərbaycan xalqının cəsaretini və Vətənə bağlılığını əyani şəkildə gördüm.

Aprel döyüslərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının üzəyində daim yaşayacaq. Eyni zamanda, döyüslərindən sonra hərbçilərə baş çəkərən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur, bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır.

Bu gün Azərbaycan xalqı və hid amal etrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıq ki, öz ərazi bütövlüyüümüzü bərpa edək. Mən əminəm ki, biz buna nail olacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayış, yaradılıq, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrde ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır. Hətta XX əsrin əvvellərində çar Rusiyasında dərc edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, nəinki Dağlıq Qarabağda, indiki Ermənistən Respublikasında da əksər toponimlər Azərbaycan mənşəlidir. O da sərr deyil və bunu artıq beynəlxalq aləm də bilir ki, indiki Ermənistən da tarixi Azərbaycan torpaqlarında yaradıb. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyaseti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma "Dağlıq Qarabağ" qurumu "nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bəzim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik.

Əfsuslar olsun ki, 1918-ci ilde gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistən, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistəna verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti əzərbaycanlıları idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumağı istirdi. Bəlkədə, buna ümidi edirdilər. Biz, demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürk ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşarı ən yüksək səviyyədə müxtəlif cəfeng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var. Biz aprel döyüsləri zamanı onları yerinə oturtduq. Hər an hazır olmalıdır ki, onları yerinə oturdaq. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma "referendum" bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk Qrupunun həmsər ölkələri birmənali şəkildə bayanatlar vermişlər ki, onlar bu "referendum"u tanımlar. Bu, o deməkdir ki, Ermənistən və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma "referendum" keçirilərən bu, bizim xeyrimiz işleyir. Çünkü hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər buna qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstekləyirler və təsdiqləyirlər.

Biz ərazi bütövlüyüümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq. Sadəcə 1990-ci illərin əvvəllerində ovaxtkı hakimiyətin, xüsusilə AXC-Müsavat hakimiyətinin xəyanətkar və satqın fəaliyyətinin nəticəsində biz o torpaqları müvəqqəti olaraq itirmişik. Ancaq biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik.

Bu gün Ermənistən rəhbərliyi

öz təxribatçı fealiyyətini davam etdirir. Aprel döyüslərindən sonra bir müddət təşviş, qorxu içinde idid. İndi elə bil ki, o stressdən bir qədər çıxmaga çalışır və yənə də cəfeng bayanatlar verir, bizi hədələməyə, hansı silahlarla qorxutmağa çalışır. Bəzim buna gülməyimiz gelir. Çünkü onlar yaxşı bilməlidirlər və bilsələr, bu gün Azərbaycan Ordusu o qədər güclü ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımı var ki, düşmənin istenilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırlıq. Onlar buna bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Bəzədəcə olaraq çalışırıq ki, məsələ sūl yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir dəfə qeyd etmək istəyirəm, - dünyənin ən müasir silahları bize çox böyük imkan yaradır.

Aprel döyüsləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüsləri Ermənistən təxribatlı idid. İndi bezi ləri müxtəlif versiyalar, fəriyyələr ireli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişik, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqeler tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüsləri zamanı genişməyişli əməliyyat keçirmək fikrində idikse, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sərr deyil. Burada hər şey beynəlxalq monitoring altındadır. Bilirlər ki, bizim uzaqmənzilli rakətlerimiz, pilotluz döyük aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsem, işğal olmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalma'yacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistən siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynaması.

(Ardı 3-cü səhifədə)



Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib

(Əvvəli 2-ci səhifədə)

Bizim işimiz haqqı işidir. Bunu xalqımız, beynəlxalq alem bilir və bizim haqqımız bize haqq verir ki, məsələni istədiyimiz yolla, həll edək. Baxın, BMT Təhlükəsizlik Şurası, - dünyada bu təşkilatdan ali qurum yoxdur, - dörd dəfə qətnamə qəbul edib və tələb edib ki, erməni silahlı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-sərtsiz çıxarılsın. Əməl edilmir. Amma bu, beynəlxalq təşkilatın qərarıdır, qətnaməsidir. Bu, əsasdır. Digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul ediblər. Yəni, bu, məsələnin həlli üçün hüquqi baza yaradır, çox önməlidir. Əgər biz buna tarixi həqiqəti də əlavə etsək, əlbəttə ki, burada iki fikir ola bilməz. Dağlıq Qarabağ tarixi və hüquqi cəhdən Azərbaycan torpağıdır və biz, əlbəttə ki, bu torpaqlara qayıdaçaqıq. Bunu üçün daha güclü olmaliyiq. Bütün siyasi və beynəlxalq tədbirlər görüldür. Sadəcə olaraq, iqtisadiyyatımızı, ordumuza daha da gücləndirmeliyik.

Deye bilərəm ki, Ermənistən öz müstəqil həyatını, bax, bu işgala qurban verdi. Çünkü əger bu işgal olmasaydı, əger onlar Azərbaycan ilə münasibətləri

normal qura bilsəydi, bu gün Ermənistən müstəqil ölkə kimi belkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistən müstəqil dövlət deyil. Onlar bu işgala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından, demək olar ki, tam asılı vəziyyətə düşübələr. Çünkü bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işgalçi siyasetidir. Bu gün bu yolu seçmiş Ermənistən rəhbərliyi öz xalqını uğuruma aparır.

Biz isə müstəqillik dövründə esl müstəqil ölkəyə çevrildik. Biz sübut etdik ki, bizim taleyimiz öz elimizdədir, heç bir kənar qüvvə biza heç nəyi dikte edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistən isə, demək olar ki, bütün bu imkamlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başuculuğu getirmir. Ona görə bugünkü Ermənistən rəhbərliyi bunu nə qədər tez dərk etse ki, onların ma-

raqları üçün işgala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövülüyü bərpa edər.

Biz öz siyasetimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir. Bildiyiniz kimi, baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illerdəki kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını ödəmek üçün heç bir məhdudiyyət yoxdur. Men hökumətə də bunu demişəm, bütün dövlət qurumları bunu bilir. İlk növbədə, ordumuzun sifarişləri təmin ediləlidir və bündən xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınırlar, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra ən böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağidıcı qüvvəyə malik olan silahlara sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana getirilib. Sadəcə Ermənistən rəhbərlerindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazımlı gelərsə və vaxt geləndə, lazımlı bildiyimiz anda biz bir dərəcədən həqiqətən hərbi qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təqdim edilib.

Azərbaycan Ordusu həm döyük qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

Biz işgal edilmiş torpaqlara qayıdaçaqıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalgalanır, hələ də işgal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.

Mən bu gün sizi dəvet edərək bir il əvvəl baş vermiş hadisələrə bir daha öz qiymətimi vermək, ordumuğu uğurlar münasibətə təbrik etmək istəyirəm. Size və Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun.

* * *

Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək dedi:

- Möhtərem Prezident, cənab Ali Baş Komandan.

Məruzə edirəm ki, Sizin rəhbərliyiniz ilə Silahlı Qüvvələrə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağidıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təqdim edilib.

Mən xüsusi qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla biz "Açıq qapı" günü keçirmişik. İcazə verin, valideynlərin xahişini Sizə çatdırırm. Onlar dərin minnətdarlıqlarını bildirirlər ki, hərbi qulluqçular üçün belə yüksək səviyyədə şərait yaradılıb və təminat yüksək səviyyədədir.

Möhtərem cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğıınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməye hazırlırdır və qadırdır. Sağ olun, cənab Prezident.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AZERTAC



Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdəşlik Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib.

Hərbi Akademiyanın Xarici Dil və Tərəfdəşlik Mərkəzində buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövülüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütlə yad edilib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək kursu bitiren dinləyiciləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və meznulara sertifikatlar təqdim edilib.



"Əsgər və zabitlərimizin döyük ruhu yüksək səviyyədə idi"

Aprel döyüşlərində Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyük ruhu yüksək səviyyədə idi. Əgər əməliyyatlar dayandırılmasa idi, Ermənistən ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Düşmən bütün silah-sursatını atıb qəcmişdi.

AZERTAC xəbər verir ki, bu fikirlər Martin 31-də aprel döyüşlərinin iştirakçısı olan bir qrup hərbçinin Müdafiə Nazirliyində təşkil olunan mətbuat konfransında səsləndirilib.

Silahlı Qüvvələrimizin zabiati, aprel döyüşləri zamanı mənaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov bildirib: "Düşmən elə zənn edirdi ki, Azərbaycan Ordusunun döyük ruhu zəifdir. Lakin biz düşmənin xeyli sayda canlı qüvvə

və texnikasını məhv etdik. Onlar Goranboy iştirakçısında tanklarla hücuma keçmişdilər. Biz məlumat əldə etdikdən sonra düşmənin keşfiyat-diversiya qruplarının qarşısını alaraq, onlara layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını qoyub qəcmişdi. Bundan başqa, ermənilər döyük meydandan qəcəmən istirakçı 15 əsgəri gülleyərək öldürüb. Ermənilər indi də qorxu içindədirler. Çünkü bilirlər ki, Azərbaycan Ordusu işgal altında torpaqlarımızı düşməndən azad edəcək".

Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini və bunu bütün dönyanın gördüğünü vurgulayan Lələtəpə iştirakətin-

de gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdiyəzadə isə bildirib: "Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəklikləri azad etmək üçün döyüşlərə qatılonda içimizdə yalnız ruh yüksəkliyi var idi. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. İndi həmin yüksəkliyin sayəsində həmin iştirakətde düşmənin bütün hərəkətlərini izləye bilirik. Men həmin döyükde başımdan yaralıdım. Ancaq indi bizim yaralarımız sağalıb. İlk növbədə, millətimizin, dövlətimizin qayğısı sayəsində sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdirməyə başlamışaq və Ali Baş Komandanın əmrlərini hazırlıq".

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermenistan silahlı birləşmələri ateşkəs rejimini pozub

31 mart 2017-ci il.

Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif iştirakətlərində sutka ərzində ateşkəs rejimini 128 dəfə pozub.

Ermenistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Ayqəovit, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərehli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkkiliklərdə, Berd rayonunun Ayqədzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonun ərazisindəki adsız yüksəkkiliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkkiliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işgal altında olan Yusifcanlı, Baş Qərvənd, Şıxlər, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədi kəndləri yaxınlığında, həmcinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkkiliklərdə yerləşən mövqelərdən de Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Aprel döyüşləri böyük qələbənin başlanğıcıdır

2016-ci il aprelin ilk günlərində cəbhə xəttində vəziyyətin kəskinləşməsi nəticəsində atəşkəs pozuldu. Etiraf etmək lazımdır ki, atəşkəs imzalandığı 24 il ərzində atışmalar baş versə də, gərginlik bu səviyyəyə çatmamışdı. Ermənistan silahlı bir-ləşmələrinin Martin sonlarında ordumuzun mövqelərinə, kənd və qəsəbələrimizə artilleriya silahlarından ağır zərbələr endirməsi cavabsız qala bilməzdı.



İntensiv döyüşlərlə yadda qalan bu dörd gündə baş vermiş hadisələr dünya informasiya agentliklərində yuxarı seṭirlərdə yer aldı, kütłəvi informasiya vasitələrinde tərəfli və tərəfsiz müəlliflər hərbi əməliyyatlara müxtəlif yozumlar verdilər.

Yaşayış məntəqələrimizi atəş altında saxlayan yüksəkliklərdəki düşmən mövqelərini birdəfələk susdurmaq üçün ordumuzun bölmələri aprelin ilk günlərində hərəkətə keçdi. Cəsur Azərbaycan oğulları Tərtər, Goranboy ve Füzuli rayonları istiqamətində düşmənin işgal etdiyi ərazilərimizdə atəşkəs dövründə durmadan möhkəmləndirdiyi və keçilməz hesab etdiyi ön xətt mövqelərini qısa bir vaxtda yarmağı bacardılar və erməni hərbi bir-ləşmələrini qaçmağa vadar etdilər. Bu döyüşlərdə bölmələrimiz çəvik hərəkətə irəliləyərək önməli yüksəklikləri və 2 min hektardan artıq ərazini əla keçirdilər.

Bu döyüşlərdə Azərbaycan zabit, gizir və əsgərləri əsl cəsarət və igidlik nümunələri göstəriblər. Onların hər biri, sözün həqiqi mənasında, mətanət, dözümlülük nümayiş etdirib.

Dövlət tərəfindən yüksək mükafatlara layiq görülmüş zabit və əsgərlərimizin bu fədakarlığı, mətinliy ordumuzun real gücündən, yüksək döyüş ruhundan, sarsılmaz iradəsindən xəbər verir.

Hələk olmuş zabit və əsgərlərimizin hər biri isə Azərbaycan üçün əvəzolunmaz itkidir. Onlar Vətən torpaqlarının azad edilməsi uğrunda canlarından keçidilər. Təsəlliverici məqam ondadır ki, onların qə-

nı yerdə qalmadı, düşmən qat-qat artıq itki verdi. Ən başlıcası isə torpaqlarımızın bir qismi düşməndən birdəfəlik təmizləndi.

Döyüşlərdən sonra Silahlı Qüvvələrimizin bölmələri əle keçirdiyi yüksəkliklərdə qısa zamanda möhkəmlənməyi bacardı. Düşmən həmin əraziləri qaytarmağa nə qədər cəhd göstərsə də, bunu bacarmadı, itkilər verərək geri çekilməyə məcbur oldu. Döyüşçülərimizin apardığı mühəndis-istehkam işləri həmin mövqeləri alınmaz qalaya çevirdi. Amma

ötən ilin noyabrında irimiq-

yaslı təlimlər ərefəsində cəbhə bölgəsinə səfəri zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cəsur Azərbaycan zabit və əsgərlərlə görüşərkən qürur his-

gəlmir.

Ötən ilin noyabrında irimiq-



etməlidir ki, işgalçılıq hərəketləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizle, sizinle - bax, burada düşmənlə üzü üzə dayanan oğullarımızla fəx edirik".

Azərbaycan Ordusu, doğrudan da, regionda ən qüdrəti ordudur və təmas xəttində qazandığı uğurları genişləndirmək işdilmiş ərazilərimizi qısa zamanda düşməndən azad edə bilər. Yəni, əslində, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmiz üçün Ermənistan əsas manədə deyil. Beynəlxalq aləmdə düşmənin havadaları olmasa, Silahlı Qüvvələrimiz qısa vaxtda ərazilərimizi işgal-dan azad etməyə qadirdir.

Azərbaycan rəhbərliyi qoşunlarımızın modernlaşması-nə hər il Ermənistanın dövlət bütçəsindən artıq vəsait xərc-ləyir. Hərbi hissələrimizin şə-

bütün dünyani əsgərimizin gü-cündən danışmağa vadar etdiyi böyük uğur oldu. Bu qələbə cəmiyyətimizdə də ruh yüksəkliyi yaratdı, xalqımızın Silahlı Qüvvələrimizə inamını daha da artırdı. Her bir Azərbaycan vətəndaşı bir daha emin oldu ki, Ermənistan ordusu döyüş meydanında qoşunlarımıza qarşısında duruş getirmək gücündə deyil.

Aprel döyüşlərindən sonra erməni bölmələrinin təxribatlısı nəticəsində kənd və qəsəbələrimizdə dağidlılmış və zə-rər yetirilmiş evlərin, həmçinin qoşunlarımıza uğurlu əməliyati ilə düşmən təhlükəsindən tamamilə azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ölkə rəhbərliyinin önem verdiyi neçə ay ərzində 700-dən çox ev və təsərrüfatda təmir-bərpa işləri aparıldı.

Eyni zamanda Cocuq Mərcanlı kəndinin bərpa edilməsi üçün Prezident İlham Əliyev bu il yanvarın 24-də "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İsləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılib.

Əslində, qısa vaxtda bu tədbirlərin gerçəkləşdirilməsi Azərbaycan dövlətinin nə qədər güclü olmasına və geniş imkanlarından xəbər verir. Həmçinin cəbhə xəttinə yaxın olan Cocuq Mərcanlı kəndinin bərpa edilməsi Ermənistan rəhbərliyinə bir mesajdır və böyük qayıdışın başlangıcı kimi dəyərləndirilməlidir. Yəni, Azərbaycan heç vaxt işgal faktı ilə barışmaq niyyətində deyil. Aprel döyüşləri bunu bütün gerçəkliliyə dünyaya nümayiş etdirdi.

**Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"**



Azərbaycan Ordusunun bölmələri bu ərazilərdə möhkəmlənib oturmaq niyyətində deyil. Nə qədər ki, bütün ərazilərimiz işğaldən azad edilməyib, Azərbaycan Ordusu Ali Baş Komandanın əmrilə irəli atılmağa hazır olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk

sile bildirmişdi: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əger erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk

si heyəti son illərdə alınmış modern silahların istifadə qaydalarını, döyüş taktikasını mü-kəmməl mənimsəyib və yüksək döyüş ruhuna malikdir.

Aprel döyüşləri Azərbaycan Ordusu bölmələrinin atəşkəs dövründə Ermənistan ordusunun üzərində qazandığı və



Hərbi Akademiyada ikitərəfli əməkdaşlıq programı çərçivəsində görüş keçirilib



Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında

imzalanan plana uyğun olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq programı çərçivə-

sində görüş keçirilib. AFR Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi stratejiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyasının Strateji Araşdırıcılar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursunun dinləyiciləri qarşısında mühabizələrlə çıxış edib.

Mühazırələrdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi stratejiya sahəsində çalışan mütəxəssisler ilə K.Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb.

**Müdafiə Nazirliyi
Mətbuat Xidmeti**

"Azərbaycanın ən müasir raket-artilleriya sistemləri Ermənistanda bütün strateji və hərbi obyektləri məhv etməyə qadirdir"

Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işgal olunmuş ərazilərimizdə, həmcinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir.

Bunu AZERTAC-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov erməni generalı Arkadi Ter-Tadevosyanın müsahibəsində səsləndirdiyi fikirlərə cavab olaraq deyib.

Ş.Ramaldanov bildirib ki, Ter-Tadevosyanın belə çıxışları birinci dəfə deyil. Ermənilər mütemadi olaraq bu cür çıxışlar edirlər. Bununla onlar bir hərbçi kimi, Serj Sarkisyanın sözlerini dəstəkləməkə əsaslandırmışdır. Ancaq bu fikirlərin hamisinin əsasında yenə də bize hədə-qorxu gəlmək istəyi dayanır.

Bu günlər Qarabağ klanı aktivləşib. Səbəb isə seckiqabağı kampaniyada. Ermənistanda iqtidarda olan partiyanın fealiyyətini dəstəkləməkdir. Hər dəfə bu mövzuda müəyyən çıxışlar etməkə daxa bir məqsəd seckiqabağı kampaniyada maksimum dividendlər qazanmaqdır.

"O ki qaldı Ter-Tadevosyanın dediklərinə, onun açıqlamaları tamamilə yalanlar, iftiralar üzərində qurulub. O deyir ki, aprel hadisələri zamanı Azərbaycan hückum əməliyyatı keçirir. Əslində isə, Azərbaycan əks-həməl əməliyyatı keçirərək düşmən təribatının qarşısını alıb. Ermenilər Martin sonlarında və aprel əvvellərində fəal hərəkətə keçdi. Azərbaycan Silahlı Qüvvələri aprel döyüslərində düşmənin qarşısını aldı və əks-zərbə əməliyyatı keçirərək bir sırə məntəqələri, xüsusilə bəzi yüksəklikləri azad etdi, həmin ərazilərə yaxın olan yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etdi. Bu, Azərbaycan Ordusunun tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmek üçün keçirilən əməliyyatdır. Bu, hückum əməliyyatı deyil. Çünkü hückum əməliyyatı keçirən tərəf müəyyən hazırlıqlar görür. Indi mənim o "general" taktikadan



dərs vermək fikrim yoxdur, nə də onu öyrətmək istəmirem ki, hückum əməliyyatı keçirəndə hansı tədbirlər görülür.

O ki qaldı 12 məntəqənin və yaxud hədəfin vurulmasına, niyə 14-15, ya da 20 deyil, məhz 12-dir? Bunlar açıqlanmış. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda, mühüm obyektlər Hərbi Hava Qüvvələri tərəfindən havadan mühafizə və müdafiə olunur. Ola biləcək bütün təhdidlər nəzərdən keçirilib və lazımı tədbirlər görüllüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi?", - deyə Ş.Ramaldanov deyib.

Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanda ancaq "vuraram", "dağıdaram", "bunu edərəm", "onu edərəm" deməkələ, boş-boş fərziyyələr söyləməkə öz cəmiyyətinin diqqətini əsas məsələrdən yayındırmaqla məşguldur. Azərbaycan isə "Ermənistandakı cəmiyyəti, əsgər anaları, əgər övladlarını itirmek istəmirsə, onlar işgal olunmuş Azərbaycan torpaqlarından çıxın" deməkələ yenə də məsələnin sülh yolu ilə, qan-

sız-qadasız həllinə çalışır. Biz bir qarşı torpağı belə düşmənə güzəste getməyəcəyik. Əminəm ki, Ermənistanda öz işgalçı nüyyetindən əl çəkmədiyi təqdirdə aprel döyüsləri kimi Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks-zərbə əməliyyatları biz hələ çox olacaq. Ərazi bütövümüz təmin edilənə qədər düşmənin itkileri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaq. Yəni, belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə getirib çıxaracaq.

"Bütün bu hədə-qorxu dolu fikirlərin dile getirilməsi daha çox Azərbaycanın hərbi qüdrətinin güclənməsi ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının inkişafı, daxili sabitlik, ordumuzda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içinde saxlayır. Mənə elə gelir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüzə, qüdrətimizə və torpaqlarımızı azad etməkdə israrlı olmağımızda bağlıdır. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu düşmən təribatlarına lazımı səviyyədə cavab verməyə hər an qadirdir.

"İsgəndər" raketleri ilə bizim 12 məntəqəmizə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfər fikirlər səslendirən Ermənistandakı rejimi onu da yaxşı anlaysı ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işgal olunmuş Azərbaycan ərazilərində, həmcinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir. Təkcə "Metsamor" Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir. Bu baş verərsə, Ermənistanda ərazilərində bir neçə əsr ərzində yaşayış mümkün olmayıacaq. Əgər ora zərbə endirilərsə, Ermənistandakı ne günə qalacaq, hansı faciələri yaşayacaq? Ermənilər bize hədə-qorxu gəlməzdən, "İsgəndər-İsgəndər" deyərək hay-haray salmazdan əvvəl bunu düşünsələr daha məqsədə uyğun olardı", - deyə Ş.Ramaldanov diqqətə çatdırıb.

Gənc zabitlərimiz

"Sərkərdənin ömür yolunu örnək seçmişəm"

Bas leytenant Elçin Əsgərov 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.



Baş leytenant Əsgərovun biografiyasına nəzər yetirdikdə onun artilleriyaçı olmaq istəyi aşkar hiss olunur. O istək, o arzu haradan qaynaqlanır? - sualına maraqlı cavab alırıq: "Böyük sərkərdəmiz Əlağa Şixlinski haqqında öyrəndiklərim məhz artilleriyaçı olmağıma səbəb olub. Sərkərdənin ömür yolunu gənc nəslə örnəkdir. Bu gün hərbiçilərimiz də belə hərb xadimlərinin xidmətlərindən lazımi nəticələr çıxarırlar..."

Minaataan batareyanın zabitlə bildirdi ki, əsgəre göstərilən diqqət və qayğı onu nümunəvi xidmət etməyə ruhlandırın əsas amillərdən biridir.

- Qişin bu gündən qarşısına qoyulan tapşırığın öhdəsindən gələn Azərbaycan əsgərinə qəhrəman sözü yarası, - deyə zabit sözünə davam edir. - Havanın soyuq olması əsgərlərimizi heç zaman qorxutmur. Əksinə, bütün dərs və təlimlərdə daha həveslə iştirak edirlər.

Aprel döyüşlərinin iştirakçısı olan zabit həmin günləri belə xatırlayı: "Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz işgalçı Ermənistandakı silahlı qüvvələri tərəfindən iriçəpli silahlardan, minaatanlardan, qumbara-atanlardan və artilleriya qurğularından intensiv atəşə tutuldu. İstər hərbi-texniki, istər

sədə psixoloji baxımdan Ermənistandakı ordusundan dəfələrə güclü olan bölmələrimiz qarşı tərəfə hərbi aktivliyi genişləndirməye imkan vermedi və qısa müddətde ciddi naiyyətlər əldə etdi. Bəzi yüksəkliklər əldə edildi və nəinki Ermənistana, hətta ona dəstək verən güclərə də ciddi mesaj verildi. Ermənistandakı qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsinin qoşunlarının vurduğu dəqiq cavab atışı ilə darmadağın edilməsi isə artıq başqa məqamlardan, daha dəqiq desək, Azərbaycan Ordusunun yüksək texniki hazırlanğından xəbər verdi. Şəxsi heyətimizdən də bu qələbədə az da olsa, zəhməti olub."

**Kapitan
Mehmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"**

Soyqırımlı qurbanları yad edildi

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il olduğu kimi, bu il də ölkəmizin hər yerində, o cümlədən Silahlı Qüvvələrimizdə geniş qeyd olundu. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində keçirilmiş mərasimdə erməni millətçi dairələri tərəfindən zaman-zaman xalqımıza qarşı törədilmiş qanlı vəhşiliklərin qurbanlarını ehtiramla anmışlar.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin geniş zalında toplaşmış mərasim iştirakçıları önce xalqımızın ümummilli lideri Heydər Əliyevin və soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik süküntə yad edildi.

Mərkəzi Zabitlər Evinin mədəni-kütləvi iş bölməsinin rəisi Gülxar Məmmədova çıxış edərək azərbaycanlıların müxtəlif dövrlərdə soyqırıma məruz qoyulduğunu bildirdi, 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin Bakıda və Azərbaycanın digər bölgələrində xüsusi amansızlıqla qırğınılar törətdiklərini qeyd etdi. Bu qətlialmların əsas məqsədi, onun sözlərinə görə, azərbaycanlıları məhv etməklə xalqımızın tarixi torpaqlarına sahib çıxmadaqdan ibarət idi.

Qubada, Şamaxıda, İrevanda və digər bölgələrdə xalqımızın qarşı xüsusi qəddarlıqla soyqırımı törədilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin iyulunda Fövqəladə Təhqiqat Komissiyası yaratmış, ermənilərin törətdikləri ağır cinayətlərin təhqiqatını aparmışdı.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımıza qarşı törədilmiş soyqırımları qeyd etdi. 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Çıxışdan sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününe həsr edilmiş, həmin qanlı hadisələrin bir sıra əsas məqamlarının əksini tapdığı sənədlə film nümayiş etdirildi.

"Azərbaycan Ordusu"

1918-ci il mayın 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məshurlaşmış erməni-dəsnak zabiti Amazaspın başçılığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaqdı: "...Fövgələdə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin bir hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir gülə əvəzinə, 40-50 gülə işlədirdilər. Bundan əlavə, onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tifəngdən atəşə tutur, öldüründən sonra isə meyitləri eybəcər hala salırdılar."

Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınaqlılarından xilas olmaq üçün ailəleri ilə birlikdə Qubaya köcmüştülər və həmyerililərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar.

1918-ci il mayın əvvəllərdən Quba şəhərində cənaxnamə və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər - əksəriyyəti şəhərin kasib təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər.

Amazaspın dəstələrinin cəza missiyasını yerine yetirdiyi şəhər sakinlərində heç bir şübhə doğurmurdur: "Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydانlarda olanların hamisini qətlə yetirdikdən sonra, evlərə soxularaq, südmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar. Yığışdırılmış meyitlər küçələrdə, evlərdə qalmışdı və curlyürdü". Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibeyov dəfələrlə Amazaspə müraciət etse də, rədd cavabı alırdı.

Amazasp şəxsən özü de qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gelişinin dördüncü günü Amazasp qubalıları Cümə məscidinin qarşısındaki meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda müraciət edir: "Mən əslen Ərzurumdanam. Uzun müdət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıym və bu xalqın mənafələrinin müdafiəcisiyim. Mən öz cəza dəstem ilə bura Sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah dağ'a qalxdıqda (bu zaman əlini topların



durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağ'a qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. Indi mənim Digah və Alpan kəndlərinde döyüşərim gedir. Sonra, sizlərə on vuraraq, Üçgün və Kamil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, ermənilər öldürmək nə demekdir. Mən buraya qayda-qanun yaratmağa və Sovet hakimiyyəti qurmaga yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm".

Amazaspın qubalılar qarşısında söylədiyi bu nitqədə qırmızı xətələ aşağıdakı sözər keçirdi: "Bize türkler və sizlər tərəfindən öldürülmüş qardaşlarımıza - ermənilərə görə dənizin (Xəzər) sahillerindən Şahdağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırğıımız kimi məhv etmək, evlərinizi isə yerlə-yeksan etmək əmri verilmişdir".

Aydın idi ki, Amazaspın bir neçə minlik qoşunu Qubaya S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən, özü də məhz cəza missiyası ilə göndərilmişdi. Bir çox mənbələrdən və tarixi sənədlərdən məlum olan bu fakt dəfələrə həm qubalılar, həm də qarşı düşərgənin nümayəndələri tərəfindən de təsdiq edildi. Amazaspın dəstələri Quba qırğınlarının 9-cu günü hələ yalnız şəhərin özündə təalan etdiyi dörd milyon rubl nağd pul, dörd milyon yarımlı rubl dəyərində qızıl pul, qızıl əşyaları və qiymətlili daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk edirlər. 1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540 kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprelin sonundan mayın ortalarına dek - cəmi iki həftə ərzində Amazaspın dəstəsi tə-

rəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, en azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə - yolboyu Bakıdan Qubaya və ya Qusara, sonra geriye qayıdarkən - talana məruz qalmışdı. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, eləcə də qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan telefatinin sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr de erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstəridilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri - Ə.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlər bəylerindən - Mürsəl bəy və İbrahim bəy, Möhübeli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyyələrinə buraxmamaq üçün Quba şəhərini mühasirəyə almışdılar. Amazaspın özünün de təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddetli döyüslər gedirdi. Sayca bir neçə dəfə üstünən ermənilər, sonda qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürüyülər. Digah və Xucbala kəndləri arasındaki dərədə mühasirəyə düşən Qusar lezgiliyindən ibarət olan dəstə isə burada qanlarına qəltən edilir. Bu döyüslərdən sonra həmin yer "Qanlı dərə" adını alır.

1918-ci ilin sonu 1919-cu ilin əvvəllerində FTK-nin üzvü A.F.Novatskinin başçılıq etdiyi istintaq qrupu Quba qırğınlarını təhqiq edərək 4 cilddən ibarət istintaq sənədləri hazırlayırdı. Bu sənədlər əsasında Quba qırğınlarının rəhbərlərinə və icraçılarına cinayət işi açılmışdır, tale özü bu cinayətlərin əsas iştirakçılarını cəzalandırdı. David Gelovani FTK ilə əməkdaşlıq etdiyinə görə

1919-cu ilin oktyabrında Bakıda erməni terroristi Sarkis Terunts tərəfindən öldürülür.

Amazasp Srvandystan 1918-ci ilin iyulunda Şamaxı cəbhəsində olduğu kimi, sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında bir daha cəbhəni tərk etmiş, egerlərini başsız qoyaraq İranə qaçır. Birinci Dünya müharibəsi başa çatıldıqdan sonra Ermənistana qayidian Amazasp Nor Bəyazid regionunda Ermənistən ordusunun komandiri təyin olunur, lakin Ermənistanda Sovet hakimiyyəti qurulduğundan sonra həbs edilərək, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kommunistləri tərəfindən balta ilə doğranaraq öldürülür. Bu zaman Amazaspın səsi həbsxananın hər yerinə yayılmış: "Vəhsilər, məgər adamı belə öldürürər?!" Amazaspın bədəni və başı o qədər eybəcər hala salılmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmədi.

2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütlevi mezarlıq 1918-ci ilin mayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübütü oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün əlkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının geləcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbediləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütlevi mezarlığın yanlığında "Quba Soyqırımı Memorial kompleksi" inşa edildi. 2013-cü il sentyabrın 18-də açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün əraziində azərbaycanlı-müsəlman əhalisine qarşı erməni milli-hərbi birləşmələri tərəfindən tərəfdiləşdirilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

**Solmaz Rüstəmova-Tohidı,
tarix elmləri doktoru,
professor**

Hər il martın 31-də azərbaycanlıların soyqırımı və terror siyasetinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 99 il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələri Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, ... qətlamlar, qırğınırlar törətmışdır.

Respublikamızın bütün bölgələrində, hərbi hissə, bölmə, idarə və təşkilatlarında olduğu kimi, Azərbaycan Hərb Tarixi Muzeyində de azərbaycanlıların soyqırımına həsr olunmuş "31 Mart soyqırımı - tarixin qanla yazılmış yaddaşı" elmi konfransı keçirildi.

Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyət Əlaqələr İdarəsinin, Hərbi Akademii-

yanın, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, veteran təşkilatlarının, şəhər muzeylərinin, digər idarə və müəssisələrin nümayəndələri iştirak etdi. Üvvəlce ümummilli lider Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövülüyü uğrunda şəhid olanların xatiresi bir dəqiqliklə sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri açıq elan edən

Azərbaycan Hərb Tarixi Muzeinin rəisi ehtiyatda olan polkovnik Əzizəga Qənizadə bildirdi ki, ermənilər millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və yürütüldüklli deportasiya siyaseti dərin tarixi köklərə dayanır və bu mənfur siyaset iki yüz ildən artdıqda ki, sistemli olaraq həyata

keçirilir. "Bu millətçi-şovinist siyasetin əsas məqsədi Azərbaycan türklərinin öz tarixi torpaqlarından nəyin bahasına olursa-olsun, çıxarmaq və həmin ərazilərdə "Böyük Ermənistən" yaratmaq xülyasını gerçəkləşdirməkdir. Müxtəlif vaxtlarda sistemli şəkildə nizamlı olaraq azərbaycanlılara qarşı aparılan etnik temizləmə siyaseti, soyqırımlar bunun bazırı səbutudur. Azərbaycan türkləri bir əsrə 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilər tərəfindən soyqırım və deportasiyaya məruz qoyulmuşlar."

Muzeyin rəisi 31 Mart soyqırımı haqqında geniş məlumat verərək qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan

sonra xalqımızın tarixi keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı eldə edildi. "Uzun illər güzli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-də imzaladığı fərmanla 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü elan edildi. Bu, Azərbaycan xalqının üzləşdiyi mərhumiyətlərə əməkdaşlılıq və qurğularına xatirəsini əziz tutulduğunun bariz nümunəsidir.

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyət Əlaqələr İdarəsinin əməkdaşı Elçin Umudov,

tarix elmləri doktoru Nurulla Əliyev, A.A.Bakıxanov adına

Tarix İnstitutunun əməkdaşı, soyqırım tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəqif Abışov, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, yazıçı-publisist İradə Əliyeva və başqaları "31 Mart soyqırımı - tarixin qanla yazılmış yaddaşı" mövzusu ətrafında geniş müzakirələr apardılar.

Sonda soyqırım gününə həsr olunmuş sənədli film nümayiş etdirildi.

**Leytenant
Güney TAĞİYEVƏ,
"Azərbaycan Ordusu"**

Tarixin qanla yazılmış səhifəsi

"soyqırımlar", tarix üzrə fəlsəfə doktoru Zəfer Kerimov "1918-ci ilin mart hadisələri dövrü mətbuatda" mövzusunda məruzələr etdilər.

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyət Əlaqələr İdarəsinin əməkdaşı Elçin Umudov, tarix elmləri doktoru Nurulla Əliyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, soyqırım tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəqif Abışov, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, yazıçı-publisist İradə Əliyeva və başqaları "31 Mart soyqırımı - tarixin qanla yazılmış yaddaşı" mövzusu ətrafında geniş müzakirələr apardılar.

Sonda soyqırım gününə həsr olunmuş sənədli film nümayiş etdirildi.



Ovqat

"Ordumuzla hamımız fəxr edirik"

Əsgər valideyni Tofig Əliyev "Açıq qapı" günlündə iştirak etmək-dən ötrü ailəsilə birlik-də Beyləqan rayonundan gəlmışdı. Onunla Martin 20-də Novruz bayramı münasibətilə hərbi hissədə keçirilən bayram tədbirində görüşüb səhbət etdi.

Məlum oldu ki, o, əslən Xankəndi şəhərindən dır. Erməni separatçıları soydaşlarımıza qarşı vəhşiliklər töredərək əvvəlcə Şuşaya, sonra isə Beyləqana köçməye məcbur olublar.

Onlar bir kənarə cəkilib əsgər ovladları ile şirin-şirin səhbət edirdilər. Anası Sarigül xanım əsgər balasının boyunu sevgi ilə süzüb nəsə ona tövsiyə etdi.

- Hərbi andı da oğlum bu hərbi hissədə qəbul etmişdi, - əsgər atası güle-güle dedi. - Gəlib gördük ki, bura da əsgərlər üçün bütün lazımı şərait yaradılıb. Eşidəndə ki, bu gün Novruz bayramında həm də "Açıq qapı" günü keçirilir, yiğisib yenə gəldik.

Oğlum öz Vətəninə övladlıq borcunu verir. Bacarıqlı, hazırlıqlı komandirləri var. Onlar əsgərin qayğısına necə lazımdır, qalırlar.

Mən bir valideyn kimi



hərbi xidmətə yola düşəndə oğluma öyünd-nəsihət vermişdim. Ona tapşırılmışdım ki, bir Azərbaycan vətəndaşı kimi can-başla xidmət etsin. Vətənimizə layiq əsgər olsun. Öz əsgəri borcuna vicdanla ya-naşın. Komandirlərinin sözüne baxsın, nizam-intizamlı olsun, verilen tapşırıqları yerinə yetirsin. Axi bizim işgal altında olan torpaqlarımız var. Xankəndi, Şuşa, Laçın və digər şəhər və kəndlərimiz öz ordumuzun, əsgərimi-

zin gücü ilə azad edilməlidir. Ali Baş Komandan ne vaxt əmr versə, hamı torpaqlarımızı azad etməyə hazır olmalıdır.

Ordumuzun son illərdən qədər inkişaf etdiyi bu hərbi hissənin timsalında görmək olar. Əsgərlərin həm xidməti, həm də istirahəti üçün hər cür şərait yaradılıb. İndi biz əsgər yeməkhanasında olduk, əsgərlərə verilən yemeklərdən daddiq. Onların yataq şəraiti də çox yüksək səviyyədədir. Bun-

dan yaxşısını təsəvvür etmək mümkün deyil. Bir valideyn kimi çox istəyirəm ki, bir qarış torpağımız düşmən tapdağında qalmasın.

Anası Sarigül Əliyeva da sevinclidir, həvəsle öz ürek sözlərini bildirir: - Çox şükür ki, bu gün Azərbaycan dövləti güclü ordu yaradıb. Ordumuzla hamımız fəxr edirik. Ermənilərin xalqımıza qarşı töretdikləri vəhşilikləri kənardan eşitməmişik, onların qaćqın və məcburi köçkünlərin başına açıqları müsibətin canlı şahidləriyik. Bunlar unudulan deyil.

Burada təkcə mənim oğlum xidmət etmir. Onların hər biri bir ailənin, bir ata-ananın övladıdır. Onlar bizim fəxrimizdir. Allah onların komandirlərini də hifz eləsin. Zabitlərimiz bütün ölkəmizin iftixarıdır. Övladlarımız öz ordumuzda Vətənlerini müdafiə edirlər. Burada çox yaxşı şərait yaradılıb. Gör-düm, ürəyim açıldı. Allah Prezident İlham Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənova cansağlığı versin. Əsgər balalara da arzum budur ki, sağ-salamat xidmətlərini başa vurub ailələrinə qayıtsınlar.

Arzu edirəm ki, işğal edilmiş torpaqlarımız düşmənden azad edilsin və qaćqınlarımız-köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtsınlar. Millətimizə, xalqımıza isə firavunlıq, müvəffəqiyyət dileyirəm.

Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu",
foto müəllifindir

Xəbərlər:

Pakistan'da baş verən partlayış nəticəsində ölenlərin sayı 20 nəfəri ölüb

Pakistanın şimal-qərbində yerləşən Paraçınar şəhərində partlayış nəticəsində ölenlərin sayı 20 nəfəri ölüb. Daha 100-dək insanın zərər çəkdiyi bildirilir. Hadise cüme günü seher bazarda baş verib.

Partlayışın səbəbi daqqıq bilinməsə də, siyasi analitiklərin fikrincə, səhəbet terror aktından gedir. Ehtimal edilir ki, hücumun hədəfi bazara gələn insanlar deyil, yaxınlıqdakı məscidə toplaşan möminlər olub.

Avstraliyada daşqın təhlükəsi səbəbindən 40 min nəfər təxliyə olunur



Avstraliyanın şimal-şərq sahilində dağidici "Debbi" qasırgası nəticəsində yaranmış daşqın təhlükəsi səbəbindən 40 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda 45 minadək ev işıqsız qalıb. Elektrik enerjisi verilişinin ne vaxt bərpa olunacağı məlum deyil. Bir çox məktəblər hələ de bağlıdır.

Təhlükəlilik səviyyəsinə görə 5 kateqoriyalı cədvəl üzrə 4-cü kateqoriya ilə qiymətləndirilən siklon ölkənin şimal-şərqində yerləşən Kvinslend ştatına daha çox ziyan vurub. Burada kileyin sürəti bəzi hallarda saatda 263 kilometrə çatıb. Yerli aeroportun fealiyyəti dayandırılıb. Ştata hərbçilər və helikopterlər, həmcinin ərzaq göndərilib. Meteoroloqlar ən güclü daşqınların Tuid çayı sahilində gözənləndiyi barədə xəbərdarlıq ediblər. Son bir neçə sutka ərzində bu rayona 417 millimetrə dək yağış düşüb.

Türkiyənin Baş naziri: "Fərat qalxanı" əməliyyatları uğurla başa çatıb



"Fərat qalxanı" əməliyyatları uğurla başa çatıb. Əməliyyatlar nəticəsində 2015 kilometrədək ərazidə təhlükəsizlik təmin edilib. Əl-Bab şəhəri azad olunub. Azad Suriya Ordusu buraya tam nəzarət edir. Türkiyədən gedən suriyalılar burada məskunlaşıblılar".

Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım jurnalistlərə müsahibəsində deyib. Baş nazir Türkiye üçün təhlükə yarandığı təqdirdə əməliyyatların yenidən başlanıa bilecəyini istisna etməyib.

Norveçdə dünyada ilk dəfə olaraq gəmilər üçün tunel tikiləcək



Norveçin "Snehetta" memarlıq studiyası dünyada ilk dəfə olaraq gəmilər üçün tunel tikintisinin layihəsini hazırlanıblar.

Uzunluğu 1,7 kilometr, eni 26,5 metr və hündürlüyü 37 metr olan tunel ölkənin Ştad adlanan yarımadasında tikiləcək.

Tunelin inşası 2019-cu ildə nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün 1 milyard kron (118 milyon ABŞ dolları) ayrılaçğı.

Yaponiyanın Baş naziri aprelin sonunda Rusiyaya səfər edəcək



Yaponiyanın Baş naziri Shinzo Abe aprelin 27-28-də Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Yaponiya hökuməti başçısının Moskva və Sankt-Peterburg şəhərlərini ziyarət edəcəyi gözlənilir.

AZERTAC-in materialları əsasında

Kəlbəcər hadisələri xatırlandı



Martin 30-da Azərbaycan Hərb Tarixi Muzeyində "1993-cü ildə ermənilər tərəfindən Kəlbəcər əhalisinə qarşı hazırlanmış soyqırımin qarşısının alınması və nəticələri"na həsr olunan dəyirmi masa keçirildi.

Once ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan döyüşçülerin xatırəsi bir dəqiqəlik sükütlə yad edildi. Dövlət himni səsləndirildi.

Dəyirmi masa ətrafında 1992-1993-cü illərdə re-

qionda hərbi-siyasi vəziyyət və 1993-cü ilin yazında Kəlbəcərdə baş vermiş hadisələr xatırlandı və Kəlbəcər əməliyyatı təhlil olundu.

Muzein rəisi ehtiyatda olan polkovnik Əzizaga

Qənizade tədbiri açıq elan edərək bildirdi ki, 1993-cü ilin fevralında Kəlbəcər rayonu artıq mühəsirə vəziyyətində idi. "Əgər düşmən öz niyyətinə nail olaraq 60 minlik Kəlbəcər əhalisini elə keçirseydi, bu qətlam yaxın tariximizdə baş vermiş Xocalı faciəsindən də daha dəhşətli soyqırım olardı. Həmin vaxt "N" hərbi hissəsinin şəxsi heyeti Kəlbəcər könüllüləri ilə birlikdə düşmənin niyyətini gözündə qoydu və

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimləri polkovnik-leytenantlar Malik Məmmədov və Vüqar Əliyev də mövzu ətrafında fikirlərini bölüşdülər.

Tədbirdə Müdafiə Nazirliyinin, hərbi təhsil müəssisələrinin, veteran təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edirdilər.

Sonda sənədli film nümayiş etdirildi.

Baş leytenant
Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu"



Havada bir az qoxusu var, bir az yaz. Düşüncələrim də eynilə belədi; sizilti qarışq qürur, qürur garışq sixinti içindəyəm. Bu qürur Azərbaycan əsgərinə görədi, bu sixinti, sizilti şəhidlərimizə görədi. Mübarizləşən Cingizlərlə qürurlanıram. Mənim də ürəvimi Mübarizlərə, Cingizlərə dəyən güllələrə görə gizildəyir...

Hava gah tutulur, gah açılır. Hava tutulanda yaxasına əl atmaq isteyir, açılında könlüm açılır...

Bəlkə tarix də hava kimidi?.. Tarix həm də sözə, söz vasitəsilə, sözün qüdretiyle yaşıdır... Fakt, hadisə sözə tarixləşdirilir...

VI əsrə Dəvdəyin "Cavanşirin ölümüne ağı"si kimi, N.Gəncəvinin "İsgəndərname"si kimi, A.Bakixanovun "Gülüstani-İrəm"i kimi, M.S.Ordubadinin "Qılınc və qələm"i kimi, "Qarabağnamə"-lər kimi, ... Bu və bu kimi əsərlərin her biri faktın, hadisənin söz tarixidi. Nə qədər bəşəriyyət var, tarix həm də sözə yaşıdalacaq, sözə yaşayacaq. 2016-ci ilin aprelində Azərbaycan Ordusu tarix yazdı, bu tarix misra-misra, sətir-sətir, kitab-

Düşüncələr

Havada Qələbə qoxusu var!..

tab sözə getirildi, sözə də tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel döyüşlərinin, aprel zəfərinin əhəmiyyətini böyük qürurla dəyərləndirdi: "Bu qələbə bizim şanlı qələbəmizdir". Bu qələbəyə "Lələtəpə" və "Bayraqtəpə" kitablarıyla mən də söz işığı salmaq istədim...

Azərbaycan Ordusu ən möhtəşəm əsərini də yazacaq!..

Təmas xəttində keçirilən tədbirə müxtəlif millətləri təmsil edən əsgərlər davet olunub. Müxtəlif herbi hissələrdə xidmət edənələr aprel ovqatının bir gününün bir neçə saatını müştərək yaşıyır. Hamısı danışır. Aprel döyüşlərindən danışır, bu döyüslərdə iştirak edən əsgərlərin ruh qardaşı kimi danışır, döyüslərdə şəhid olanların xidmət yolunun, döyüş yolunun davamçısı olacaqına and içib danışır, torpaqlarımızın işgalindən azad ediləcəyinə inamın zərəsinə dönübən danışır, ...

Cingiz Qurbanov da onların sırasındadır. "Bu qələbəni şəhidlərimizin ruhuna ad eləyin" - demək isteyir. "Bu qələbəni Bağış-Ay-



rimda yanaların, Xocalıda donanların ruhuna ad eləyin" - demek isteyir. "Bu qələbəni Azərbaycanda yaşayan bütün millətlərin Vətən sevgisine ad eləyin" - demek isteyir. "Mübarizləşməliyik!" - deyir...

Dekabrın 29-da atılan güllələrdən bir şəhidlik doğuldu, əsgər Cingiz Qurbanovu Azərbaycanın Milli Qəhrəmanı elədi bu şəhidlik...

Ədəbi taleyimdən raziyam ki, mənim də Azərbaycan əsgərinin zəfərini hər olunmuş kitabımı əsgərlər də oxuyur. Bu kitablar təmas xəttində ən nü-

munəvi əsgərlərə hədiyyə olunur. Ədəbi taleyimdən raziyam ki, mənim aprel döyüşlərinə hər olunmuş kitabımı təmas xəttində xidmət edən əsgərlərimiz də, Azərbaycanın Milli Qəhrəmanı Cingiz Qurbanov da oxuyub...

Bir neçə aydan sonra Cingiz Qurbanov düşmənlə döyüşdə qəhrəmanlıqla şəhid oldu. Nəcə döyüşmişdə, bu, məlum ermənilər ermənilik elədi, onun nəşini 39 gün girov saxladı. Ermənilər də gördü ki, Azərbaycan şəhidini son mənzilə necə urvatla, necə ehtiramla yola sa-

lır...
İnam zirvəsində,
Lələtəpəmiz,
Səni bayraq edən
qollar görünür.
Sağın da, solun da
yollardı...
Burdan
Şuşaya aparan
yollar görünür!

- misralarını hansı duyuma soyğunərək oxuyub?..

Qurulanıraq ki, Azərbaycan əsgərinin düşüncələrində Lələtəpə var, Bayraqtəpə var. Ədəbi taleyimdən raziyam ki, Azərbaycan əsgərinin düşüncələrində Lələtəpəye, Bayraqtəpəye sığınan "Lələtəpə" var, "Bayraqtəpə" var...

Qusarın Həzrə kəndi indən belə Cingizə görə də tanınacaq...

Azərbaycan Texniki Universitetinin adı indən belə həm də Azərbaycanın Milli Qəhrəmanı Cingiz Qurbanovun adı ilə qoşa çəkiləcək...

...Hava gah tutulur, gah açılır...

Bir əlcim yaz havası var həvada. Cingizə, Cingizlərə ehtiramımızı nərgiz əvəzi, bənövşə əvəzi telləndirməkdədir. Cingizsiz Cingizi xatırladığım anları qılığa tutmaqdadi yaz havası. Könlümüzü uca ruhların piçilişinə kökləməkdədi. "Ruhani" saz havası. "Qələbel" deyir builkı yazın bəyaz havası. "Qələbel" deyir!..

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist



Azərbaycanın Milli Qəhrəmanı Cingiz Qurbanov haqqında film çəkilib

AZƏRTAC xəbər verir ki, "ARB Media Orup" tərəfindən ləntə alınan "Cinolan yuxu" adlı ekranında Milli Qəhrəmanın qısa, amma şərəflərə həyət yoluna nəzər salınıb.

Filmin çəkilişləri C.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və Tovuz rayonunda xidmət etdiyi hərbi hissədə aparılıb. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşu rejissoru isə Dəyanət Rzayevdir.

Filmin aprelin 1-i saat 11:00-da Cingiz Qurbanovun məzunu olduğu Texniki Universitetdə təqdimatı keçiriləcək. Geniş tamaşaçı kütlesi isə filmi aprelin 3-ü saat 21:15-də "ARB TV"-in eñirində izleyə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Cingiz Sal-

man oğlu Qurbanov 2016-ci il dekabrın 29-da Ermənistən silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarken baş vermiş döyüşdə şəhid olub.

Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igitliyə görə əsgər Cingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.

Amerikanın DT SRS snayper tüfəngi dünyada məşhur silahlardan biridir. Bu silah Amerikanın "Desert Tactical Arms" şirkəti tərəfindən hazırlanıb və 2010-cu ildə istehsal edilib. Silah özündə əllə taciz olunan snayper tüfəngini təsvir edir və müxtəlif çaplıdır.

SRS silahı ən çətin şəraitde istifadə olunmaq üçün layihələşdirilib. Ondan ən aşağı temperatur şəraitində, ekstremlı isti sehralarda, toz içərisində və nəmişli cəngəlliklərde istifadə oluna bilər. Tüfəng güclü zərbəyə davamlı polimerdən, aviasiya alüminiumdan, yüksək davamlığa malik poladdan hazırlanıb.

Əgər lazıim gələrsə, onun üzərində fəner, lazer hədəf-göstəricisi, optik nişangah, lülealtı qumbaraatan və süngü

də quraşdırmaq olar. Əllə taciz olunur, darağı beş ədəd patrona hesablanıb. Lülesi dəyişiləndir və onun döyüş komplektinə müxtəlif çaplı güllələr də daxil edilə bilər. Atıcıdan

asılı olaraq tüfəngin lülesi iki dəqiqə ərzində dəyişilə bilər.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Cocuq Mərcanlıda 1479 qəlpə aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martin 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1479 qəlpə aşkar edilib. Mina və partlamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 8280 kvadratmetr ərazi (462 kvadratmetr əl ilə, 4300 kvadrat-

metr mexaniki üsulla və 3518 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.

Ərazinin mina və partlamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən martin 30-dək cəmi 5002 partlamamış hərbi sursat, tank əleyhinə 74 mina və piyada əleyhinə 8 mina aşkar

olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 322 min 121 kvadratmetr ərazi (477 min 334 kvadratmetr əl ilə, 360 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 371 min 487 kvadratmetr minaaxtaran itlər) yoxlanılıb.

AZERTAC

Məsul katib
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktörün müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

Əbülfət QASIMOV

Qəzetin hesabı

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzel həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifolənər "Hərbi nəşriyyat" in mətbəsində hazırlanır. Diapoziyitlərdən çap olunur. Əlyazmalara rəy verilir, təqdim edilən yazılar müelliflər qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361
Sifariş № 108
Nüsxə 4650